

UOT 551.52.911

**ABŞERON YARIMADASINDA ATMOSFERİN
ÇIRKLƏNMƏSİNİN AEROKOSMİK TƏDQİQATLARLA
ÖYRƏNİLMƏSİ**

Ş.İ.MƏMMƏDOVA
Bakı Dövlət Universiteti
sheker.mammadova@mail.ru

Təqdim olunan tədqiqat işində kosmik və aeroşəkillərdən AN-30 təyyarəsində quraşdırılmış İKOS-25 aparatından çəkilən fotosəkillərin müxtəlif hündürlükdə formalanşan tüstü laylarının və aerozolların teksturları təhlil edilmişdir. Çirkləndiricilərin əlverişsiz hava şəraitində yayılma xüsusiyəti, çirklənmə ehtimalları daha çox toplandığı regionlarda aşkar edilmişdir.

Açar sözlər: kosmik və aeroşəkillər, deşifrləmə, spektoqram, aerozol, CİS, sinoptik, çirkləndirici, əlverişsiz hava şəraiti, ekoloji şərait

Mövzunun aktuallığı. İri şəhərlərdə məsafədən zondlama metodları ilə atmosferin çirklənməsinin tədqiq edilməsi şəhərlərin ekoloji situasiyasının qiymətləndirilməsində böyük rol oynayır. Bu tədqiqatlar eyni zamanda atmosferin və oradakı bulud layının tüstü ilə çirklənməsi, yer-atmosfer sisteminin meteoroloji elementləri və istilik rejimi haqqında məlumatlar əldə edilməsinə köməklik göstərir. Çirkləndirici inqrediyentlərin Bakı-Sumqayıt aqlomerasiyasında çirklənməni yayın əsas amillərdən biri olan şimal-şərq küləkləri, eyni zamanda cənub, cənub-qərb küləklərinin təsirində formalanşan tüstü və aerozolların du manla qarşıqlarını yarımadanın digər sahələrində də paylayır. Abşeron yarımadasının iri miqyaslı kosmik şəkillərində, xüsusilə 0,7-1,1 mkrn diapazonlu təsvirlərdə çirkli dumanlar Bakı şəhərində və ətraf qəsəbələrində tünd buludlar ərazi kimi təsvir olunduğu halda Sumqayıt şəhərində və onun ətraf sənaye zonasında qatı laylı lif zonaları şəklində diqqəti cəlb edir. Çirkləndiricilərin rəqəmsal informasiya bazası yaradılaraq onlara qarşı sistemli, elmi cəhətdən əsaslandırılmış mühafizə tədbirləri təklif edilmişdir. Bütün bunlar mövzunun aktuallığını göstərir .

İri şəhərlərin atmosferinin aerokosmik üsullarla tədqiq edilməsi XX əsrin 80-90-cı illərindən başlayaraq xüsusi tədqiqat sahəsi kimi, sistemli şəkil də öyrənilmişdir. Bu işin yerinə yetirilməsində V.İ.Vorobyovun və V.S.Fade-

yevin (1985) nefanaliz kartlarının köməyilə Şimal yarımkürəsində peyk məlumatlarının emalı əsasında buludluğun və buludların müxtəlif formalarının si-noptik vəziyyətini, mövsümi dəyişmələrini, onun proqnozlaşdırılmasını təhlil etmişlər.

A.A.Qorçiyevin, T.D.Ağayevin [15,16] və digər tədqiqatçıların işlərində Qafqaz-Xəzər regionunda yaranan buludluluğun müxtəlif formaları və strukturları, həmçinin onlara bağlı olan yerüstü hava şəraiti və temperatur dəyişiklikləri öyrənilmişdir.

M.Y.Berlyand (1985), Ş.A.Əhmədov, N.A.Əhmədov, N.A.Ağayev (1995), A.A.Bayramov, N.K.Qasımov (2002), A.A.Həsənov (2009), T.O.Ağayev, L.A.Əsədov, A.A.Quliyeva (2004), T.D.Ağayev (2012), V.A.Əfəndiyev, Ş.İ.Məmmədova (2012) və s. mütəxəssislər, ölkəmizin hava məkanında və çirkənməsinin müəyyənləşdirilməsində distansion metodlardan, xüsusilə aerosol çirkəndiricilərinin kosmik indikasiya metodlarından istifadə etməklə onlara qarşı müəyyən tədbirlərin hazırlanması ilə bağlı diqqətə layiq işlər görüləşmişlər [1,2,3,10,11 və b]. Ən əsası isə müəyyən etmişlər ki, regionda təsvir to-nunun intensivliyini və təsvirlərin səlisliyini təhlil etməklə, çirkənmə sahəsinin konsentrasiyasını və onun kəmiyyət göstəricilərinin qiymətləndirilməsi mümkündür.

A.A.Matveyev, Perevedensev Y.P, Tudriy V.D. [16] ətraf mühitin vəziyyətinə dair tədqiqatlarda kosmik şəkillərdən istifadənin nəticələri və perspektivlərini öyrənərək, biosferdə çirkənmənin və onun təsirlərinin monitorinqini araşdırmışdır.

S.M.Morqolina, Q.M.Poxlin [17] Milan şəhərində və onun yaxınlığında əhalinin yüksək sıxlığı ilə seçilən Po çayı vadisində LANDSAT-7 peykindən alınan məlumatlarla oktyabr-may aylarında uzunmüddətli temperatur inversiya-ları şəraitində lokal sahələrdə “istilik adası”nın yaranmasını müşahidə etmişlər.

Göstərilən tədqiqatların müasir elmi-metodiki işlərdən istifadə etməklə tədqiq etdiyimiz obyekt müxtəlif dövrlərdə “Meteor” LANDSAT-7 süni peyk-lərində çəkilən şəkillərdən alınan informasiyalarla yarımadada üzərində əlveriş-siz meteoroloji şəraitdə çirkənmış havanın yayılmasını ərazidə çirkənmə ehtimalının daha çox olduğunu aşkarlamışıq.

Abşeron yarımadasında ölkəmizin çoxsaylı çirkənmə mənbələri olan böyük sənaye müəssiləri yerləşir. Bu müəssisələrin fəaliyyəti aramsız olaraq atmosferi və regionu çirkəndirir, ekoloji şəraiti gərginləşdirir. Ona görə də atmosferin çirkənməsinin, xüsusilə də qaz qarışıqlarından ibarət çirkəndiricilərin öyrənilməsi böyük əhəmiyyətə malikdir. Abşeron yarımadası atmosferindəki aerosol və qaz qarışıqlarını öyrənmək məqsədilə AN-30 təyyarəsində quraşdırılmış infraqırmızı spektrometrldən (İKOS-25) istifadə olunmuşdur [4,5, 8].

Coxsaylı aero və kosmik şəkillərin təhlili ilə müəyyən edilmişdir ki, tüstü və aerozollarla çirkənmə adətən zolaqvari və qırılan laylı teksturlarla tutqun, lifşəkilli strukturlarla deşifirlənir.

Atmosferdə azlıq təşkil edən qaz qarışıqlarının miqdarı ilə integrallı böyük

müəsissələrin atmosferi çirkəlmə bitməsi hədləri arasındakı əlaqə və asılılıqların müəyyən edilməsi aktuallığı ilə fərqlənir. Aero və informasiyalarla bu asılılığı müəyyən edərək proqnozlaşdırılma və ölçü diapazonları əsasında atmosferin ululma zolaqlarının dəqiqləşdirilməsi böyük elmi əhəmiyyəti malikdir. [8].

Qeyd edilən problem hələ də əsaslı şəkildə təhlil edilməmişdir. Xüsusilə məsafədən zondlama üsulu ilə müxtəlif hündürlükldən çəkilən şəkillərlə çirkəlmə ocaqları və onların yaxınlaşma xüsusiyyətləri tədqiq olunmayıb.

Tədqiqatın metod və metodologiyası. Tədqiqat regionunda məsafədən zondlama ilə ölçmələr 50 metrdən 6000 metrə qədər hündürlükdə aparılmışdır. Bu zaman atmosfer qatlari şərti olaraq 50 paskal təzyiqə görə bir-birindən fərqlənən təbəqələrə bölünmüştür. Yer səthənə yaxın bir təbəqədən başqa, bütün təbəqələrin sərhədində ölçmələr aparılmışdır. Əvvələr başqa tədqiqatçılar tərəfindən aparılmış təcrübələrə istinad olaraq hər bir təbəqədə havanın orta temperaturu, su buxarının miqdarı hesablanmışdır. Müvafiq atmosfer modellərindən istifadə etməklə hər bir qatda orta temperaturu və toplanmış suyun miqdarını təyin etmək mümkündür. Müəyyən edilmişdir ki, 2100 metr hündürlükdə toplanmış su buxarının dəyişmə həddi 1,1-3 sm təşkil edir.

Hesablamaları 1200, 2100, 3000, 5000 və 6000 olduğu mütləq metr hündürlükdə iki dəfə təkrar aparılmışdır. Hər bir hündürlük pilləsindən aldığımız məlumatların emalı prinsipini asanlaşdırmaq məqsədilə onları mütləq hündürlüyü uyğun bir-birinin ardınca yazmışaq. Spektrometr dayanıqlı işlədikdə təyaranın orta sürəti 250 km/saat olduğu təqdirdə bir ölçünün nəticələrini yazmaq üçün 3 dəqiqliq, bir spektroqramı yazmaq üçün isə 10 san vaxt tələb olunur [5]

Təcrübə zamanı Bakı və Sumqayıt şəhərləri üzərindəki atmosferdə çox da böyük ölçüyə malik olmayan çirkəlməmiş, qeyri-sabit strukturlu lokal adacıklar aşkar edilmişdir. Hesablamalar apararkən yuxarı sərhədi 2000 metr təşkil edən topa-yaylı buludlar 3 bal səviyyəsində qiymətləndirilmişdir. Yarımada üzərində uçuş marşrutları yerli küləkləri nəzərə alsaq qərbədən-şərqə doğru istiqamətdə həyata keçirilmişdir.

Tədqiqatın məqsədi:

1.Müxtəlif dövlərdə çəkilmiş aeroşəkillərin və kosmik şəkillərin deşifrlənməsi ilə yarımada üzərində toplanan qaz və digər tallantıların dumanla qarışaraq qatı smoqşəkilli sənaye dumanının bərk birləşmələrin zolaqvari, layvari çirkəndiricilərin müxtəlif spektroqramlarda fərqli şəkildə əks olunmasını tədqiq etməkdir

2.Spektroqramların təhlili onların atmosferdəki spektrlərin sayına müvafiq həm spektroqramın orta qiymətinin, həm də fərqli kvadratik qiymətini müəyyən etməkdir. Bakı-Sumqayıt aqlomerasiyasında şimal, şimal-şərq küləklərinin çirkəndiricilərin yayılmasında rolü da qarşıda duran məqsədlərdən biridir. Kosmik və aeroşəkillərin spektroqram təhlili ilə müəyyən edilmişdir ki, Abşeron yarımadasının hava məkanında metan və karbon qazı üstünlük təşkil edir.

Atmosferin aşağı qatlarında metanın əsas təbii mənbəyi neft məhsulları

və bir sıra üzvi maddələrin çökməsidir. Cədvəl 1-də atmosferin qaz qarışığının kimyəvi tərkibi verilmişdir.

Müəyyən edilmişdir ki, karbon qazının atmosferin aşağı qatlarında normalan çox yaranmasının əsas səbəbi istilik-elektrik stansiyalarında, qızdırıcı sistemlərdə yanacağın qapalı yandırılması və avtomobil lərdir

Cədvəl 1

Abşeron yarımadasının hava hövzəsində metanın orta integral qiyməti

N	Ucuş hündürlüyü, m	Metanın spektoqramının orta qiyməti	Fərqli orta kvadratik qiyməti	Spektrlerin sayı
1	1200	1,41	0,45	6
2	2100	1,37	0,26	6
3	3000	1,35	0,21	6
4	4000	1,32	0,18	5
5	5000	1,31	-	5
6	6000	1,28	0,10	6

Təyyarə vasitəsilə aparılan spektoqramlara əsasən metan və karbon qazının hündürlükdən asılı olaraq paylanma profilinin hazırlanmasıdır. Həmin profilin təhlili göstərir ki, hündürlük artıqca metan qazının konsentrasiyası tədricən azalır, karbon qazının konsentrasiyası isə 2800 metrə qədər artır, daha sonra isə kəskin surətdə azalmağa başlayır.

Aeroşəkillərin spektrometrik əsasında müəyyən edilmişdir ki, atmosferdəki su buxarının miqdarı ilə karbon qazının konsentrasiyası arasında müəyyən əlaqə mövcuddur. Belə ki, su buxarının miqdarı artıqca atmosferin şəfaflığı udma əmsali aşağı düşsə də, su buxarının hər bir qiymətində buxarlanma əmsali ilə dalğa uzunluğu arasında ümumi qanuna uyğunluq mövcuddur (cədvə 2).

Cədvəl 2

Abşeron yarımadasının hava hövzəsində karbon qazının orta integral qiyməti

N	Ucuş hündürlüyü, m	CO ₂ spektoqramının orta qiyməti	Fərqli orta kvadratik qiyməti	Spektrlerin sayı
1	1200	0,063	0,019	6
2	2100	0,059	0,017	6
3	3000	0,034	0,016	4
4	4000	0,016	0,016	5
5	5000	0,050	0,014	6
6	6000	0,052		5

Bu amilin təsirindən asılı olaraq hündürlük üzrə spektral hesablamalarda fərqli nəticələr alınır. Bu fərqləri müəyyən etmək üçün Abşeron yarımadasında həm dəniz səviyyəsində, həm də müxtəlif yüksəkliklərdə su buxarının və karbon qazının spektrin müxtəlif dalğa uzunluqlarındaki qiymətlərində atmosferə buraxılma əmsali hesablanmışdır.

Kosmik şəkillərin spektral təhlili ilə müəyyən edilmişdir ki, sənaye mənşəli tüstü-aerozol çirkənməsi adətən zolaqlı mezoquruluşa malik olur, tekstur isə tutqun və ya lifli görüntüyə malik olur. Şəhərlər üzərində formalaşan sənaye mənşəli dumanlar çox vaxt kosmik təsvirlərdə açıq tonu və yüksək albedo qiymətinə malik olur. Bu lif dumanlar Sumqayıt şəhərinin dəniz sahili boyu uzanan sənaye zolağı üçün daha xarakterikdir. Bunlar fototəsvirlərdə açıq tonu malik olub, inversiya təbəqəsi hesabına havanın yüksək rütubəti ($\geq 90\%$) hesabına formalaşırlar.

Atmosferdə zərərli tullantıların konsentrasiyasının artması, görüntünü pisləşdirir, bunun səbəbi atmosferdə SO_2 -nin aerozola çevrilməsidir. Bəzən bu çevrilmənin sürəti saatda bir neçə faizə çatır. Bu isə kükürd qazının duman damcılarında, digər qazlardan daha tez həll olması ilə bağlıdır. Adətən, duman damcılarında katalizator xüsusiyyətlərinə malik olan bəzi mikroelementlər oksidləşməni daha da intensivləşdirir. Dumanın tərkibindəki metal hissəciklərin dən ibarət aerozolların (marqan, dəmir, mis və s.) və amonyakın oksidləşmə prosesi daha sürətlə baş verir. Bu zaman zərərli qarışığın çəki qatılığı artır, belə ki, 1 q kükürd qazından 1,5 q kükürd turşusu yaranır [B.M.Əziziov, 2000, 2002].

Spektrin görünən sahəsində təbii dumanlar çox vaxt kosmik şəkillərdə bütöv süd-ağ rəngində təsvir edilir. Minimal temperatur fərqi də dumanı digər obyektlərdən fərqləndirməyə imkan vermir. Qış dumanları, adətən, soyuq havalarda şimaldan Xəzərin nisbətən isti su səthi üzərində adveksiya nəticəsində yaranır. İlin bu fəslində kosmik şəkillərdə duman qarışq qazların fonunda hiss olur. Çünkü duman yer səthinin konturlarını örtür. Zəif duman isə qarın və buludun olmadığı halda hiss olunur[5].

Abşeron yarımadasının irimiqyaslı kosmik təsvirlərin də (spektral interval (0,5-0,7 mkm) su səthi və Abşeronun quru səthi üzərində zəif diqqəti cəlb edən duman görünür. Belə duman 0,7-1,1 mkm diapazonda müşahidə olunmur (şək.1). Çünkü, güclü inversiyalarda dumanın yuxarı sərhədindən şüalanma, yer səthindən olan şüalanmadan fərqli olaraq, daha yüksək temperaturda baş verir.

Ona görə də 0,7-1,1 mkrn diapazonlu şəkildə Bakı şəhəri və ona yaxın ərazilərin üzərindəki duman tünd buludsuz ərazi kimi çox vaxt qara duman şəklində görünür. Eyni kosmik təsvirlərdə Sumqayıt şəhəri üzərində və daha cənubda tüstü buludu müşahidə olunur. Bu buludun təsvirinin tonu və həmçinin hesablama yolu ilə alınan kükürd qazının qatılığının paylanması sahəsi Sumqayıt şəhəri və şəhərətrafinin çox vaxt sənaye tullantılarının təsirinə məruz qaldığını söyləməyə əsas verir.



Şək. 1. Şimal küləyinin təhlükəli sürətində CO_2 -nin paylanması sahəsi


Şəkil 1-dəki kosmik fototəsvirdə Sumqayıt şəhərinin ərazisi üzərində və ondan cənubda, Abşeronun qərb hissələrində də həmçinin tüstü buludu müşahidə olunur. Belə buludun paylandığı bəzi yerlərdə onun eni 30 km-dən çoxdur. Fototəsvirdən görünür ki, çirkənləndirici maddələrin əsas kütləsi çox böyük olmayan hündürlükdə (6 m-ə yaxın) yerləşir. Kosmik şəkillərin analizindən alınan nəticələr göstərir ki, Bakı şəhərinin üzərində də tüstü çirkənlənməsi müşahidə edilir. Təsvirin tonuna əsasən o, Sumqayıt şəhərinin sənaye sahələrindəki zərərli maddələrin təsir zolağından fərqli olaraq daha açıq rənglidir. Tüstü buludunun təsvirinin və CO_2 qazının qatılığının paylanması sahələrinin müqayisəsi göstərir ki, Bakı şəhərinin ərazisində təhlükəli küləkdə ($U_m = 1,7$ m/san) CO_2 -nin qatılığı Sumqayıt şəhərinin zərərli tullantılarının təsirinə məruz qalan rayonundan fərqli olaraq, kiçik qiymətə malikdir.

Ortamıqyaslı kosmik şəkillərdə yerüstü meteoroloji stansiyalarda atmosferin tüstü çirkənlənməsini həmişə aşkar etmək mümkün olmur. Bunları həsaslığı, dəqiqliyi çox olan çoxzonalı böyük miqyaslı kosmik təsvirlərin köməyilə aşkar etmək mümkündür. On yaxşı halda həsaslığı 0,7-1,1 mkrn spektral diapazonda olan kosmik fototəsvirdə sənaye tüstüsü ilə əhatə olunan ərazilərdə təsvirin foto tonunu müəyyənləşdirmək olur.

Şəkil-2 və 3-də Bakı və Sumqayıt şəhərlərinin dəqiq konturlarını müəyyənləşdirmək çətinlik törədir. Bunun səbəbi güclü temperatur inversiyaları ilə yanaşı “istilik adaları”nın təsiridir. Regionda dayanıqlı temperatur stratifikasiyası inversiyaaltı təbəqədə yer səthindən tüstünün qalxmasına və sənaye tüstü çirkənləməsinin baş verməsinə səbəb olur. Şəhərin “istilik təsiri” inversiyanın gücünü artırır. Əmələgələn tüstünün yuxarı sərhədi, yer səthinə nəzərən temperaturun daha da yüksək olmasına gətirib çıxarıır. Buna görə də infraqırmızı spektrli şəkillərdə sənaye tüstüsü buludsuz fəzadakı dumanlardan tünd görünür.



Şək. 2. Abşeron yarımadasının kosmik təsvirindən fragmənt.
Meteor a) 0,5-0,7 mkrn, b) 0,7-1,1 mkrn



Şək. 3. Abşeron yarımadasının kosmik təsvirindən fragmənt.
Meteor a) 0,5-0,7 mkrn, b) 0,7-1,1 mkrn



Şək. 4. Səhərlər üzrə stasionar mənbələrdən atılan çirkənləndiricilərin yayılma xəritəsi

Şəkil 4-dən görünür ki, Bakı-Sumqayıt aqlomerasiyasında illik təkrarlanması 36% olan şimal, şimal-şərq küləkləri çirkənləndiricilərin yayılmasında böyük rola malikdirlər (illik təkrarlanması 36%), Gəncə şəhərində qərb küləklərinin təkrarlanması 30%, şərq küləkləri isə 24% təşkil edir. Mingəçevir, Şirvan şəhərlərində mərkəzlərdə çirkənlənmə az, kənarlara doğru nisbətən artmağa başlayır. Bunun əsas səbəbi kimi küləyin sürəti və istiqaməti qiymətləndirilmişdir. Belə ki, şimal küləyinin təkrarlanması burda 10%, şəlakətli havalar isə 34% müşahidə olunmuşdur. Havanın şəlakətli olduğu dövrlərində də çirkənləndiricilərin yayılması üçün əlverişli şərait yaranır. [7].



Şək.5. Bakı şəhəri üzrə stasionar mənbələrdən atılan çirkənləndiricilərin yayılma xəritəsi

Azərbaycanın iri şəhərləri üçün aerokosmik şəkillərin təhlili üzrə çirkənlənmə göstəricilərlə meteoroloji amillərin qarşılıqlı əlaqəsi əsasında çirkənlənmə areallarının xəritəsi tərtib olunmuşdur. Məlumatların az olduğuna görə yalnız 5

şəhər üzrə - Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərində çirkənmə arealları CİS texnologiyasının köməyilə xəritələşdirilmişdir. Müəyyən edilmişdir ki, Bakı, Sumqayıt və Gəncə şəhərlərində mərkəzdən kənarlara doğru çirkənmə dərəcəsi azalır.

İri şəhərlərdə atmosferə stansionar mənbələrdən atılan tullantıların yayılma arellarının müəyyən edilməsində CİS texnologiyasının və aerokosmik tədqiqat metodlarının birgə tətbiqi zamanı ilk öncə atmosferin çirkənməsinə dair rəqəmsal statistik modellərin hazırlanması zəruridir.

NƏTİCƏ

Apardığımız sistemli tədqiqatlar göstərir ki, kosmik informasiyalardan istifadə edilməsi şəhər havasının çirkənmə səviyyəsinin ümumi qanuna uyğunluqlarını, çirkəndirici maddələrin hava məkanında yayılmasını və həmçinin çirkəndirici maddələrin qatlığı ilə meteoroloji şəraititə arasındakı əlaqəni təyin etməyə imkan verir.

1. Aeroşəkillərin spektrometrik əsasında müəyyən edilmişdir ki, atmosferdəki su buxarının miqdarı ilə karbon qazının konsentrasiyası arasında müəyyən əlaqə mövcuddur.
2. Müəyyən edilmişdir ki, karbon qazının atmosferin aşağı qatlarında normaldan çox yaranmasının əsas səbəbi istilik-elektrik stansiyalarında, qızdırıcı sistemlərdə yanacağın qapalı yandırılması və avtomobilərdir
3. Tüstü buludunun təsvirinin və CO_2 qazının qatlığının paylanması sahələrinin müqayisəsi göstərir ki, Bakı şəhərinin ərazisində təhlükəli küləkdə ($U_m = 1,7 \text{ m/san}$) CO_2 -nin qatlığı Sumqayıt şəhərinin . zərərli tullantılarının təsirinə məruz qalan rayonundan fərqli olaraq, kiçik qiymətə malikdir.

Alınan nəticələr böyük praktiki əhəmiyyətə malikdir. Bu nəticələr atmosfer çirkənməsinə nəzarət işlərinin təşkilində, şəhərsalma tədbirlərinin həyata keçirilməsində, sənaye komplekslərinin və yaşayış massivlərinin qarşılıqlı yerləşdirilməsinin planlaşdırılmasında, hava hövzəsinin çirkənmədən mühafizə tədbirlərinin həyata keçirilməsində və s. istifadə oluna bilər.

ƏDƏBİYYAT

1. Ağayev T.D., İsləmzadə A.J. Sumqayıtin ekoloji vəziyyətinin gərginləşməsində sənaye müəssisələrinin və meteoroloji şəraitin rolu. Ekologiya -93-Sumqayıt-1993, s. 100-101.
2. Ağayev T.D., İsləmzadə A.J. Sumqayıtin ekoloji vəziyyətinin gərginləşməsində sənaye müəssisələrinin və meteoroloji şəraitin rolu. Ekologiya -93-Sumqayıt-1993, s. 100-101.
3. Ağayev T.D., Əsədova L.Ə., Quliyeva A.A. Şəhər atmosferinin kükündə qazı ilə çirkənməsi və onun zərarsızlaşdırılması yolları. Respublika Elmi prakt. Konfransın materialları. Gəncə, 2004, s. 258-259.
4. Əzizov B.M. Abşeron yarımadasında hava hövzəsində zərərli qaz qarışıqlarının məsafədən təyin olunması üsulu // Bakı Dövlət Universitetinin Xəbərləri, Təbiət elmləri səryası, № 3, Bakı, 2002, s. 232-236.
5. Əzizov B.M. İstilik infaqırmızı təsvirlərin interpretasiyasının bəzi aspektləri / AMEA-nın mərəzələri. 2000, №1-3. tomL, VI cild, s.110-114.
6. Bayramov Ş.R., İdrisova R.V., Haşimova R.A. və b. Bakı şəhəri atmosfer havasında

- karbon oksidinin miqdarda dəyişməsinin öyrənilməsi / Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi elmi-metodik konfransının materialları. Bakı, 2007, s. 88-93.
7. Məmmədova Ş.İ. Gəncə şəhəri və şəhərətrafi hava hövzəsinin antropogen çirkənməsinin tədqiqi və proqnozlaşdırılması. Namizədlilik dissertasiyası. Bakı, 1998, 144 s.
 8. Paşayev A.M., Quliyev H., Səfərov S.H. Atmosfer proseslərinin fiziki əsasları. Bakı, 2007, 415 s.
 9. Agaev T.D. Совершенствование методов обработки данных наземной и аэрокосмической информации, с целью исследования и прогнозирования антропогенного загрязнения атмосферы городов (например города Абшеронского полуострова). Док. ... дис. Баку: 2011, 324 с.
 10. Атмосферная турбулентность и моделирование распространения примесей. / Под ред. Ф.Т.М. Ньюстадта и Х. Ван Дона, Л. Гидрометеоиздат, 1985, 351 с.
 11. Беккер А.А., Агаев Т.В. Охрана и контроль загрязнения природной среды. Л.: Гидрометеоиздат, 1989, 287 с.
 12. Белл Р. Дж. Введение в фурье-спектроскопию. М.: Мир, 1975, 382 с.
 13. Горчиев А. А, Агаев Т.Д., Некоторые результаты исследования инверсионных слоев в дни с облачностью в нижней тропосфере над Кавказско –Каспийским регионом на основе аэроклиматической информации / Мат-лы съезда геогр.общАз.ССР.Баку: 1985, с. 203-204.
 14. Горчиев А.А., Агаев Т.Д., Исследования высотных инверсий температуры воздуха с различными нижними границами в двухкилометровом слое атмосферы над Апшеронским полуостровом // Изв. АН Азерб. ССР.сер. Наук о земле №5. Баку, 1982, с. 34-42.
 15. Кондратев К.Я, Федоренко И.П Глобальная динамика общего содержания озона, ее влияние на изменчивость УФ радиации и воздействие на экосистемы // Исследование Земли из Космоса №4, 1995, с.105-115.
 16. Матвеев Л.Т., Переведенцев Ю.П., Тудрий В.Д. Основы экологии атмосферы / Изд. Казанского университета, 2002, 250 с.
 17. Морголина С.М., Рохлин Г.М. О Комплексной оценке степени загрязнения водоемов // Труды ИПГ, 1977, с.99-100.

ИССЛЕДОВАНИЕ ЗАГРЯЗНЕНИЯ АТМОСФЕЫ АБШЕРОНСКОГО ПОЛУОСТРОВА АЭРОКОСМИЧЕСКИМИ МЕТОДАМИ

Ш.И.МАМЕДОВА

РЕЗЮМЕ

В статье были использованы аэрокосмические фотосъемки с сделанные с помощью аппаратур ИКОС-25 установленной на самолете ЛАН-30 .Был сделан анализ дымовых и аэрозольных текстур разных высот и были показаны особенности пыле-загрязнения в различных погодных условиях и областях.

Ключевые слова : космические и аэрокосмические дешифровка, спектограмма аэрозоли, ГИС, синоптические, загрязнители, экологические условия, невыгодные погодные условия

**AEROSPACE STUDY OF ATMOSPHERIC POLLUTION
ON THE ABSHERON PENINSULA**

Sh.I.MAMMADOVA

SUMMARY

In the presented research work, textures of layers of smoke and aerosols formed at different altitudes from space and aerial photographs taken with the help of the ICOS-25 apparatus installed on the LAN-30 aircraft have been analyzed. The spread of pollutants under unfavorable weather conditions was found in the regions with the highest probability of pollution.

Key words: space and aerial photographs, interpretation, spectrogram, aerosol, GIS, synoptic, pollutant, unfavorable weather conditions, environmental conditions.